



Qəzənfər MƏSİMÖĞLU

Prolog

Sənmi mənsən, mənmi sən?!
Duyana ehsən! - dedin.
Bu fikrimin şəklini
Qəlbinə çəksən - dedin.

Alınımızdakı izi,
Oxşar taleyimizi,
Nə birləşdirir bizi,
Vərəqə əksən - dedin.

Könlümü biçənləri,
Könlümə köçənləri,
Könlümdən keçənləri
Sən biləcəksən - dedin.

Dünya zərli oyuncaq...
Yol göstərdin soyunca.
Ümid verdin boyunca,
Xoş gələcəksən - dedin.

* * *
Bir çətin, şərəfli yola çıxıram,
Allahım, bu yolda mənə uğur ver.
Sənə el açıram, sənə baxıram,
Ülvi istəyimi yarat, doğur, ver.

Olmasın qüsürum, olmasın suçum,
Göydə durnalara qoşulum, uçum.
Köklü qayaları qoparım, qucum,
Demirem - asan ver, bir az ağır ver.

Hörmətli, izzətli bir addan gəlib,
Zülmətdən siyrilib, nurlu dan gəlib,
Bu arzu, bu istək ustaddan gəlib,
Arzuma çatmağa bircə cığır ver.

İstərəm, hər zaman sığınam sənə,
Ruhumla özündən axınam sənə.
Harda olsam belə, yaxınam sənə,
Sən özün verdiyin adı çağır, ver.

Misramın hər biri uca dağ olsun,
Bəndlər könül açaq barlı bağ olsun.
Oxucum öndən üzüm ağ olsun,
Verdiyin ilhamla, təblə yoğur, ver.

* * *
Sən qartal baxışlısan,
İldirim çaxışlısan,
Tanrıdan naxışlısan,
Sən ola bilərəmmi?!

Sən sazda şah pərdəsən,
Şeirdə sərkərdəsən.
Bir əlçatmaz yerdəsən,
Sən ola bilərəmmi?!

Dağın saf havasısan,
Bülbütün novasısan,

Sənmi mənsən, mənmi sən?!

Ustadım Mədəd Coşquna...

Ülviiyyət yuvasısan,
Sən ola bilərəmmi?!

Coşqun bir dağ çayısan,
Məlekələrin tayısan.
İlin Mədəd ayısan,
Sən ola bilərəmmi?!

Şimşəyin gülüşüsən,
Leysanın gelişisən,
Hər misran lalə, süsən,
Sən ola bilərəmmi?!

* * *
Sən otuz səkkizdə, mən altmış üçdə,
Dağların qoynunda dünyaya gəldik.
Ömür yollarında, qarışq köcdə,
Ağrı-acıclarla qoşa yüksəldik.

Uşaqkən atadan yetim qalmışq,
Sevinc əvəzine köks ötürmişük.
Qəmli anamızı sevindirməyə
Dərsdən gündəlikdə "beş" getirmişik.

Yer əkdik, ot biçdik, odun daşıdıq,
Qaldı şələ izi kürəyimizdə.
Ağrılı-acılı özür yaşadıq,
İşiqlı arzular ürəyimizdə.

Bahalı geyindi tay-tuşlarımız
Biz acı həsrətlə baxanda dəbə.
Biliyimiz oldu dövlət-varımız,
Qəbul olunanda ali məktəbə.

Gecələr işlədik, gündüz oxuduq,
Keçdik tələbəlik illərimizi.
Əlvan fikirlərdən xali toxuduq,
Zəhmətə öyrətdik əllərimizi.

Ürək sözümüzü özünü öyən,
açan çiçəklərə, güllərə dedik.
Biz keçə bilməyən, aşa bilməyən
nə bir bələn qaldı, nə də bir gədik.

Göz-göz puçurladı misralarımız,
Yaşıl yarpaqlayan budağa döndü.
Bəndlərimiz oldu nazlı yarımız,
Sözümüz bəndədən Allaha yöndü.

Duyub təbiətin incəliyini,
Başı ərşə dəyən dağlardan yazdıq.
Qoruyub hər zaman öncəliyini,
Ülvi sevgi dolu çağlardan yazdıq.

* * *
Səhərin dumanı çəkilib döşdə,
Dağlar, qulağına söz piçildiyar.
Dayanıb yanında doğan Güneş də,
Dağlar, qulağına söz piçildiyar.

Şəhdə əl-üzünü yuyan yamaclar,
Dincini qoynunda duyan yamaclar,
Qolunu ciyinino qoyan yamaclar,
Dağlar, qulağına söz piçildiyar.

Toxundum nərgizin incə boynuna,
Düşdüm bənövşənin olmaz oynuna.
Qısqanc qaymaqgülü girib qoynuna,
Dağlar, qulağına söz piçildiyar.

Gördüm, naz alıblar qızdan, gəlindən,
Öpdüm çıçayındən, öpdüm gülündən.

Gəzdiyim cığırlar tutub əlindən,
Dağlar, qulağına söz piçildiyar,
Hər nə piçildiyar, düz piçildiyar.

* * *
Bənzərdi dəlisov çılğınılığımız,
Eniş-yoxuşları keçib gəlməşik.
Olmadı bir an da yorğunluğumuz,
Nə nəfəs dərməşik, nə dincəlməşik.

Durulduq, göylərdən yağan yağışlar
ayaq izlərində durulan kimi.
Vurulduq, alovlu sevən baxışlar
biri o birlən vurulan kimi.

İlham pərimizin şirin səsinə
Tanrıının söz adlı kölgəsi düşdü.
Çəkdiyimiz şeir xəritəsinə
Bir sevgi, məhəbbət ölkəsi düşdü.

Torpağı sevmışik, daşı sevmışik,
Vətənin hər yeri anamız olub.
Payızı sevmışik, qışı sevmışik,
Təbiətin özü sonamız olub.

* * *
Yorğun nəfəsini dərib dərindən,
Səhərdən gizlənən duman sürünür.
Nurlanıb Günəşin şəfəqlərindən,
Dumanın içindən dağlar görünür.

Yamac örtüyüyü üstə sərələr,
Yağışlar başına yağa dağların.
Selləri, suları axan dərələr,
Düşüb ayağına ağa dağların.

Bu dağlar dünyanın çəmən gəmisi,
Hər yana xalıtək çiçək sərəcək.
Nuhun xilaskarı, həmən gəmisi
Nə qədər etirli gül bitirəcək.

Bu dağlar göylərin yerlərə simi,
Söz-söz bəndlərinə köçə şairin.
İşvəli, qəmzəli gözəllər kimi,
Vəsfindən nazlanıb neçə şairin.

* * *
Qorxulu bir azar gəzdi dünyani,
İtirdik nə qədər yaxını, yadi.
Şaxtatək üşüdü Korona canı,
Getmir yaddaşlardan hələ də adı.

Bağlandı sərhədlər, bağlandı yollar,
Xumar gecələrin yuxusu qaçı.
Salındı qəfəsə həvəsi bollar,
Qönçə sabahların qoxusu qaçı.

* * *
Payız ümidişərin yanına gəldi,
Tanrıının yazdığını qanunca gəldi,
Dişini qıçayıb yamanca gəldi,
Yaşıl yarpaqlara hədə, bilmədik,
Bu il də dağlara gedə bilmədik.

Nədən qucaq açdıq acı həsrətə,
Yol verdik kədərə, qəmə möhnətə.
Başımız qarışdı sözə, söhbətə,
Fürsötü ötürdük nədə, bilmədik,
Bu il də dağlara gedə bilmədik.

Cığırlar sevinər hər düşən izdən,
Eyni açılları gəlməyimizdən.
Bəlkə də təbiət küsübdü bizdən,
Pərişan halına yetə bilmədik,
Bu il də dağlara gedə bilmədik.

Saf çeşni axtardıq sünə hanada,
Sanki bilə-bilə qıydıq cana da.
Gəzdik, gül axtardıq istixanada,
Vaxtı necə verdik bada, bilmədik,
Bu il də dağlara gedə bilmədik.

* * *
Göydə buludlardan nəm aldı, ustad,
Daşın çaylar kimi, daşqın dedilər.
Elin tərefindən verildi bu ad,
Coşdun dənizlərtək, Coşqun dedilər.

Həvəslə söz qoşdun bəhrəli bağa,
Çəhlimə, cığır, izə vuruldu.
Enişə, yoxuşa, arana, dağa,
Dərəyə, təpəyə, düzə vuruldu.

Qəhrəman elədin hər şeirinə
Ötkəm kişiləri, sərt kişiləri.
Kövrək xəyalların dalib seyrinə,
Hörmətlə hey andın mərd kişiləri.

Bir insan köçəndə yandın, yaxıldın,
Kükredi sevincin elin güləndə.
Özün öz içindən qopub yixıldın,
Üstüne çörəyə bir ac gələndə.

Sazın vurğunusun, sözün sərkeri,
Nəsimi, Xəqani, həm də Alisan.
Özünü tanıyıb biləndən bəri
Böyük bir mahalın ağsaqqalısan.

* * *
Yaşıl ot bitərdi qara daşlarda,
Qulaq kəsilərdi ağılı çashalar da,
Qanad saxlayardı ucan qışlar da,
Sən şeir deyəndə, şeir deyəndə.

Bürkülü duyğular küləklənərdi,
Yatmış xatırələr leləklənərdi,
Mələklər göylərdən yerə enərdi
Sən şeir deyəndə, şeir deyəndə.

Dodağı qaçardı çaxan şimşəyin,
Qəfildən ovuna çıxan şimşəyin.
Sısqə bulaqlar da axardı yeyin
Sən şeir deyəndə, şeir deyəndə.

Hər bəndə bir təzə aşiq düşərdi,
Geyinib eşqini nə şüx düşərdi.
Ağır məclislərə işq düşərdi
Sən şeir deyəndə, şeir deyəndə.

Epilog

Əvəzsiz zəhmətin, əməyin ilə
Yazdıqım hər bəndə bir dad verirsən.
Sənmi mən, mənmi sən - deməyin ilə,
Bilirom, sən mənə qanad verirsən.

Dilədim, əlimi qaldırıb göyə -
Dəyəydim kaş bircə sözünə, ustad.
Heyranam səndəki bə böyüklüyü,
Məni bənzədirən özünə, ustad.